

Səməd Vurğun - Şair və Dramaturq (1906-1956)

90 illik Yubiley

Şairin Oğlu Vaqif Səmədoğlu

Mənbə: Azerbaijan International jurnalı - Aİ 4.1 (Yaz 1996)

© 2002. Azerbaijan International



Sol: Vurğun həyat yoldaşı Xavərlə (1930-cu illər).

Sağ: Səməd Vurğunun büstü.

Səməd Vurğun kim idi? Mənim üçün o, ata ididi. Mən onun üç övladının içərisində ən kiçiyi idim. Azərbaycanlılar Vurğunu şair, dramaturq, akademik, SSRİ Ali Sovetinin sədri, Azərbaycan parlamentinin üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Elmlər Akademiyasının katib müavini, Sovet Sülh Komitəsinin üzvü, Bakı Yazarlar İttifaqının prezidenti və nəhayət iki dəfə həm Stalin həm də Lenin mükafatlarına layiq görülmüş bir şəxs kimi tanır. O, şerlərini Stalinin iştirak etdiyi məclisdə söyləməyə və Uinston Çerçilin şərəfinə onun qarşısında badə qaldırmağa nail olmuş Azərbaycan şairi və dramaturqu olmuşdur. Və əlbəttə ki, insanlar onu həm də vəhşi quş ovçusu kimi tanır.



**Şəkil: Azərbaycan Sovet Sosialist Respublikasının 15-ci il dönümü, 1936-ci il. Səməd Vurğun (3-cü sıra: soldan birinci); Stalin də yubileydə iştirak edir (açıq rəngli kostyumda). Birinci sıra: kolxoz işçiləri və fəhlələr.**

**Şəkil: Səməd Oğlu və Vuğunun Ev Muzeyi.**

Azərbaycanlılar heykəl ucaltmağı sevirlər. Onların ucaltdığı heykəllərin çox hissəsi şairlərə və dramaturqlara həsr olunmuşdur. Bəziləri isə atamın xatirəsinə ucaldılmışdır. Belə heykəllərdən biri Bakıda Dəməryol Vağzalının qarşısında, digəri isə Axundov Milli Kitabxanasının piştağında ucalır. Əliyarbəyov küçəsi 4-də qoyulan büst həmin binanın indi onun muzeyə çevrilmiş evinin olduğuna dəlalət edir. Onun anadan olduğu Salahlı kəndində və həmçinin Biləsuvar rayonunun mərkəzində böyük rus şairi Puşkinin heykəlinin yanında da onun şərəfinə ucaldılmış heykəl var. Biləsuvar vaxtı ilə Puşkinin adını daşıyan Azərbaycan rayonudur. Atam Puşkinin o dövrün ən görkəmli əsəri sayılan "Yevgeniy Onegin" poemasını (1833) tərcümə etmişdir. Atamın rus dilindən azərbaycan dilinə tərcüməsi elə məhəbbət və bacarıqla edilmişdi ki, bu ona "Böyük Puşkin Medali"-ni qazandırdı. Beləliklə, bu iki heykəl dünyanın hər hansı bir yerində yanaşı dayanmağa layiqdirlər.



**Vurğun dünyasının simvolu: Ovçuluq və musiqi.  
Şəkil: Vuğunun Ev Muzeyi.**

Səməd Vurğun Azərbaycan ədəbiyyatı tarixində bir səhifədir. Bunu yalnız onun oğlu olduğuma görə demirəm. O, möcüzəli istedadada malik idi. Onun poeziyası səmimiyyətinə və orijinallığına görə oxucuların qəlbinə hakim kəsilmişdi. Əsərləri musiqilidir; siz bunu hətta onun Stalinin şərəfinə yazdığı əsərlərində də hiss edə bilərsiniz. Bütün bu dediklərimdən başqa ümid edirəm ki, o, böyük şair və qeyri-adi insan kimi xatırlanacaqdır.



**Şəkil: Səməd Vurğun yazıçılarla birlikdə (1940). Birinci sıra: Süleyman Rüstəm, Səməd Vurğun, Rus şairi, Nigar Rəfibəyli (Yazıcı Anarın anası), Rus yazıçısı, Mirvarid Dilbazi. İkinci sıra: Əhməd Cəmil, Məhəmməd Rəhim and Osman Sarıvəlli.**

**Şəkil: Dövlət Milli Arxiv.**

### Əfsanələr

Atamın adı ətrafında çoxlu hekayətlər dolaşır. Onların bəziləri həqiqət, bəziləri mübaliqə, bəziləri isə tamamilə absurddur. Bu hekayələrdən bəziləri hətta o 1956-cı ildə vəfat etməmişdən qabaq yaranmağa başlamışdır. Məsələn, birini misal gətirim. Mən bir çox Azərbaycan kəndlərinə səyahət edərkən orada mənə belə bir rəvayət danişmişlər: "Bir dəfə Səməd Vurğun bizim kəndə ov etməyə gəlmişdi və birdən onun maşını palçığa batıb qaldı. Bir traktor maşını çəkərək çıxarmağa kömək etdi. Səməd Vurğun buna görə sonra həmin sürücüyə bir ov tüfəngi hədiyyə etdi." Mən bu hekayəni bəlkə də 50 dəfə eşitmışəm, amma təbii ki, bu hadisə yalnız bir dəfə baş verə bilərdi.

Onun təhsili ətrafında da belə əfsanələr mövcuddur. Bəziləri deyir ki, o çox inanılmaz təbii istedəda malik olsa da təhsili olmayıb. Bu da həqiqət deyil. Atam 5-ci sinfi anadan olduğu Salahlı kəndində bitirir, sonra isə təhsilini davam etdirmək üçün Qazax seminariyasına (Azərbaycanın Şimal Şərqində orta məktəb) göndərilir. Onu ora 1918-ci ildə xalası Ayşə xanım aparır, amma məktəbin direktoru onu görəndə belə deyir: "Ayşə xanım, bu oğlan burada oxuya bilməz. O, çox zəifdir. Xəstə görünür." O vaxt 11 yaşı olan atam bunu eşidən kimi öz gözəl yaddasını nümayiş etdirmək üçün Müqəddəs Qurandan misralar deməyə başlayır və təbii ki, bundan sonra onu məktəbə qəbul edirlər. Az sonra o, məktəbdə ən zehnli şagird kimi tanınır. Məktəbdə oxumaqdan əlavə o saz, tar və skripka kimi musiqi alətlərində çalmağı öyrənir və dram dərnəklərində çox fəal iştirak edir. Şübhəsiz bunların hər ikisi sonralar onun ədəbi fəaliyyətinə öz təsirini göstərmişdir.

O, təhsilini Bakı Pedaqoji Universitetində və Moskva Dövlət Universitetində davam etdirmişdir. Atamın dərslərə vaxtlı-vaxtında davam etməsini və mühazirələrdən qeydlər götürməsini təsəvvür etmək mənim üçün çox çətindir, amma bilirəm ki, o çox dərin mütaliə edirdi. Kant, Şopenhauer, Hegel, Marks və Engelsin fəlsəfi əsərlərini oxuyardı və ədəbiyyatı yaxşı bilirdi. O, müstəsna olaraq çox gözəl bildiyi rus dili vasitəsilə dünya ədəbiyyatından çox xəbərdar idi.

Rus dilini çox gözəl bilməsinə və cəmiyyətdə malik olduğu nüfuza baxmayaraq atam bizi - uşaqlarını rus deyil, məhz azərbaycan məktəblərinə göndərmişdi. Elə buna görə də millətçi adlandınlaraq təqnid edilirdi. Ancaq o həmişə deyərdi: "Mən şairəm. Uşaqlarım əsərlərimi tərcümədən oxumalı olsayırlar, bu mənim üçün bədbəxtçilik olardı."

Atam və bir çox digər yazıçılar əsərlərinin çap olunması naminə “lokomativ şerlər” adlanan əsərlər yazırdılar. “Lokomativ” Sovet ideologiyasından götürülmüşdür. Bu sosializmin aparıcı qüvvəsini lokomativ kimi aydınlaşdırın bir anlayışdır. Poeziyada isə bu o demək idi ki, əgər sən sevdiyin bir şəxsə aid nəsə yazırsansa, onda onun çap olunması üçük gərək Stalinə və ya Leninə aid də nəsə yazmali idin. Hətta məhhəbbət haqqında yazanda belə gərək Sovet ideologiyasını təbliğ edəydi.

Müasir yazıçı Anarın atası Rəsul Rza 30-cu illərin ortalarında bu ideologianın əleyhinə şerlər yazaraq onu Cim Lenni adlı bir zənci amerikalı yazıçının əsərlərinin tərcüməsi kimi nəşr etdirirdi. Ancaq əslində belə bir yazıçı mövcud deyildi. O, bu adı öz şerlərini gizli çap etdirmək üçün özündən uydurmuşdu. Bu gün artıq Bakıda Amerika Birləşmiş Ştatlarının səfirləyi var və əlbəttə ki, belə işləri etmək qeyri-mümkündür. Amma 30-cu illərin ortalarında Sovet İttifaqı çox qapalı bir ölkə idi və heç kim faktları yoxlamırıldı.

Biz əslində Azərbaycanda disident şairlərin olduğunu deyə bilmərik. Yalnız Moskva və Leninqradda belə yazıçılar ola bilərdi, çünkü onlar xarici səfirliliklər və jurnalistlər vasitəsilə dünyaya çıxış əldə edə bilirdilər. Bakıda isə biz sistemə qarşı çıxmaga çalışsaydıq, onda bizi yer üzündən yox edərdilər. Hökumət məmurları evlərimizdə narkotik maddə və ya ABŞ dolları “tapardı.” Şerlərimizə görə yox, başqa cinayətlərə görə həbs edilmiş olardıq.

Çoxlarımızın edə biləcəyimiz yəganə iş 50-ci və 60-cı illərdə azad nəzmi sınaqdan çıxarmaq oldu. Buna özlüyündə protest, standard ədəbiyyat formasından yayınma kimi yanaşılırdı. Əsərlərinin nəşr olunmasını istəyirdinsə, məzmundan yayına bilməzdim. Misal üçün, mən özüm insanın yalnızlığı ilə bağlı çoxlu şerlər yazmışam, ancak Sovet insanı yalnız ola bilməzdi. Mən həyatın çətinliklərindən yazmışam, amma Sovet həyatı çox xoşbəxt göstərilməli idi. Bütün bunlara görə mənim yalnız iki kiçik şerlər kitabım nəşr olundu (1968-1972). Halbuki, bu mənim işlərimin yalnız 10%-dir. Hazırda 3 kitabı nəşrə hazır vəziyyətdədir. Bu gün bizdə senzura yoxdur, amma əvəzində maliyyə çatışmazlığı var.

Hər bir yazıçı üçün nə vaxt və harada yazmasından asılı olmayıraq əsas problem sağ qalmaq məsələsidir. Biz sağ qalmaq istəyirik. Biz dilimizin yaşamasını istəyirik. Biz şerlərimizin çap olunmasını və insanlar tərəfindən oxunmasını istəyirik.

Atamın da şerləri tənqidə məruz qalırdı. Məsələn, Bağırov (Stalinin Azərbaycanda Partiya katibi) atamın “Aygün” poemasını xoşlamırdı, çünkü oradakı qəhrəman ailəsi dağlımış miskin bir içki düşkünü kimi göstərilmişdi. Atam əsərin sonunda həyat yoldaşının təsiri ilə qəhrəmanın düzgün yola qayıtmasını izah etməyə çalışmışdı. Bağırov isə onun ilk növbədə niyə içdiyini bilmək istəyirdi. Onda atam ona demişdi ki, bu halda əsər fərqli süjet xəttinə malik tamamilə fərqli bir poema olardı və əgər Bağırov istəyirsə o, bunu da yaza bilər. Atamın 1953-cü ildə həbs olunacağı güman edilirdi və çox güman ki, əgər Stalin vəfat etməsəydi və onun ardınca Bağırov həbs olunmasaydı belə də olacaqdı.

Əslində bu atamlı bağlı ən böyük sirlərdən biridir. Belə böyük, istedadlı bir şair 1937-ci il Stalin repressiyasından necə canını qurtara bilərdi? Bu barədə də onun ətrafında söz-söhbət dolaşır. Bəziləri deyir ki, atam kimisə satmış və bu yolla da özü təhlükədən canını qurtarmışdır. Başqa bir fərziyyəyə görə o, təhqiqat zamanı özünü elə cürətlə aparmışdı ki, heç kim onun əleyhinə hökm çıxarmağa cəsarət etməmişdi. Digərləri isə deyirlər ki, onun həbs olunması bütün azərbaycanlıların etirazına səbəb olardı.

Bəzilərinə görə isə ən istedadlı olanlar “təmizlənmiş” yerdə qalanlar isə sağ qalmışlar. Bu heç də həqiqət deyil. Əgər belədirsa, onda rus şairi Mandelstam repressiyaya məruz qaldığı halda, Boris Pasternak niyə görə sağ qalmışdır. Ona görə yox ki, Pasternak Stalin haqda şerlər yazmışdır. Mandelstam Stalinin adını poeziyaya gətirən ilk şəxs olmuşdur. Kimin həbs olunub olunmaması haqda elə bir standard tələb yox idi. Azərbaycanda Hüseyn Javid və Mikayıl Müşfiq kimi böyük şairlər həbs olunmuş, ancaq Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və onlarla digər şairlər isə sağ qalmışdır.

Anamın bu barədə öz fikirləri vardır. Onun fikrincə atamın həbs olunmamasının səbəbi vəzifəli qohumlarının olması idi. Anamın böyük qardaşı, dayım Ağabəy, Bağırovun müavin olduğu “Qızıl Partizan Təşkilatı”-nın rəhbəri idi.

Ancaq atamın sağ qalması haqda mənə söylənilən daha çox həqiqətə uyğun mülahizə mən 1971-ci ildə Moskvada olarkən tanınmış rus şairi və yazıçısı K. Simonovun mənə söylədiyi fikirdir. Digər diktatorlar kimi Stalin də öz fenomenal yaddasını nümayiş etdirməyi sevirdi. Əminəm ki, hər dəfə Bağırov onun qəbuluna getdikdə o Bakıda atamın nə etdiyi haqda sorğu-sual edirmiş. Ola bilsin ki, Stalinin ekoizmi atamı bütün hədə-qorxulardan və hətta ölümdən xilas etmişdir.

1936-ci ildə Sovet İttifaqının yaranmasının 15-ci ildönümü ilə əlaqədar Stalinin də iştirak etdiyi Kremlə keçirilən məclisə atam da Stalinin şərəfinə yazdığı şeri söyləmək üçün dəvət olunmuşdu. Atam şeri söyləyib qurtardıqdan sonra o hələ səhnədən enməmiş Stalin ona müraciət edir.

“Səməd sənin adın, Vurğun isə familiyandır. Elə deyilmi?” deyə Stalin soruşmuşdu.

“Xeyr, yoldaş Stalin,” atam cavab vermişdi. “Vurğun mənim təxəllüsümüzdür.”

“Onun mənəsi nədir?”

“Vurulan, sevən şəxs.”

“Qızə vurulan?”

“Xeyr, vətəninə vurulan,” atam cavab vermişdi.

Həmin söhbətin lent yazısı bu gün də Səməd Vurğunun ev muzeyində saxlanılır. Ancaq əslində həqiqət ondan ibarət idi ki, atam həmin təxəllüsü həqiqətən də ilk dəfə bir qızə bəslədiyi nakam sevgidən sonra götürmüştü. Belə ki, atam Stalinə ağ yalan demişdi. Növbəti gün Stalinə orden və medallarla təltif olunacaq azərbaycanlıların siyahısı verilmişdi. Atam da “Qızıl Əmək Bayrağı Ordəni” ilə təltif olunmalı idi. Amma Stalin onun adının üstündən xətt çəkmiş, əvəzində isə atamı ən yüksək mükafat sayılan “Lenin

Ordeni” ilə təltif etmişdi. Beləliklə ola bilsin ki, illər öncə Simonovun mənə dediklərində müəyyən bir məntiq var idi.

Digər tərəfdən də mən Stalinin ölümündən sonra Bağırovun məhkəmə zamanı məhkəmə zalında söylədiklərini heç vaxt unutmaram. Ondan Səməd Vurğunu niyə görə həbs etmədiyini soruşdular və o “Əgər bunu etmək istəsəydim, uzun illər bundan qabaq edərdim.” deyə cavab vermişdi. Məncə bu sözlərdə də həqiqət var. Atamın nə üçün həbs olunmamasının səbəbini bilən olacaqmı? Cox güman ki, tarixi hadisələrə təsir edən bir sıra ünsürlər var. Ancaq atamın ömrü çox qısa oldu. O, 50 yaşında ciyər xərçəngindən vəfat etdi, təxminən 40 il bundan əvvəl.

### **Müstəqillikdən Bu Yana**

1989-1991-ci illər arasında hələ müstəqillik əldə etməməyimizə baxmayaraq, Bakıda güclü milli azadlıq hərəkatı prosesləri gedirdi. Cox mürəkkəb bir dövr idi.

Azərbaycanlılar oyanır, Sovet İmperiyası parçalanır və ermənilər çox aqressiv olmağa başlayırdılar. Bakıda və digər şəhərlərdə müxtəlif heykəllər, xüsusilə Lenin, Kirov (1920-ci ildə Bakıya gələn Sovet Ordusunun rəhbəri) və Şaumyanın (Azərbaycana ilk Sovet Hökumətini gətirən 26 Bakı Komissarlarının rəhbəri) heykəlləri dağıdılmağa başlanırdı.

Sözün düzü məni dəhşətli qorxu hissi bürümüşdü. Qorxurdum ki, insanların qəzəb və hiddətlərinin qızığın vaxtında həmin heykəllərlə yanaşı bizim böyük yazıçı və bəstəkarlarımızın, xüsusilə də “Sovet” xadimləri kimi münasibət bəslənilən Üzeyir Hajibəyov və atamın heykəllərini də uçurub yerlə yeksan etsinlər. Çinin “Mədəni İnqilab”ının təkrar olunacağından qorxurdum. Bu yalnız şəxsi faciə deyil, həmçinin azərbaycanlıların böyük ədəbiyyat vurğunları kimi nüfuzuna xələl gətirə bilərdi. Xoşbəxtlikdən bu heykəllər qorunub saxlandı.

Atamdan danışarkən onun işinin və həyatının ayrılmaz bir tərəfini də yad etməlyəm – anamı nəzərdə tuturam. Atam anam Xavər Mizəbəyova ilə 1933-cü ildə tanış olmuşdur. Böyük qardaşım Yusif Səmədoğlu 1935-ci ildə anadan olmuşdur. O da yazıçı və parlamentin üzvüdür. Bacım Aybəniz 1937-ci ildə dünyaya gəlib. Bacım atamın sevimliyi idi. Atamda ona qarşı güclü bir məhəbbət hissi vardı. Yəqin ki, bu onun öz bacısının olmaması, anasını isə körpə vaxtı itirməsi ilə bağlıdır.

Sonra isə 1939-cu ildə mən dünyaya gəlmişəm. Mən doğulandan bir neçə saat sonra atam anama “Vaqifdir oğlumuzun adı, o olacaqdır şer ustası” misraları ilə başlayan bir məktub-şer göndərmişdi. Bu əslində bir zarafat idi - atam məni doğulan andan şair təyin etmişdi. Lakin tale elə gətirdi ki, yazılılıq doğrudan da həyatda mənə ən zövq verən peşəyə çevrildi.

Atam haqqında daha nə deyə bilərəm? Mən onun şerlərinin Azərbaycan İnternəşnl jurnalının nömrələrinin birində nəşr olunduğunu görsəm, özümü çox xoşbəxt hesab edərdim. Poeziyanı hər hansı bir xarici dilə tərcümə etmək həmişə çətin olur. Bilmirəm bu fikirlər ingilis dilinə necə tərcümə oluna bilər, amma mən Vurğunun həqiqətdə

olduğu kimi tanınmasını istərdim - məhəbbət və həmçinin Stalin haqqında yazmış bir şair kimi.

İnanıram ki, tarix Vurğunu poeziya vasitəsilə ədəbi Azərbaycan dilinin inkişaf etdirilməsinə kömək edən bir şair kimi xaturlayacaqdır. Azərbaycan dili yaşadıqca, atamın poeziyasının da oxunacağına və seviləcəyinə heç şübhəm yoxdur. Ən əsası elə budur.

Məqalə Jalə Qəribova tərəfindən tərcümə edilmişdir. Vagif Səmədoğlunun şerləri Fərhad Mustafayev, Səməd Vurğunun şerləri isə Ualter Mey və Zeydulla Ağayev tərəfindən tərcümə olunub.

---

Tərcümə: Ülvıyyə Məmmədova

Yoxladı: Gülnar Aydəmirova

Redaktə etdi və veb üçün hazırladı: Aynurə Hüseynova